


Şübhəsiz ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtında atdığı qətiyyətli addımlar Azərbaycanda COVID-19 xəstəliyinin qarşısının uğurla alınmasında həlledici rol oynayıb. Bununla yanaşı, qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlər aradan qaldırılması, həm də onunla bağlıdır ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli məhz Heydər Əliyev tərəfindən qoyulub, ölkənin demokratik inkişaf yolu, idarəçilik prinsipləri ulu öndər tərəfindən düzgün müəyyən olunub. Azərbaycanın bütün uğurları Heydər Əliyev siyasətinin real bəhrəsidir.

Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında çox danışmaq və çox yazmaq olar. Lakin növbəti doğum gününü qeyd etməyə hazırladığımız ərəfədə ulu öndərin elə yuxarıda qeyd ediləndən əlavə bəzi xidmətlərini yada salmaq, mənca, yerinə düşərdi.

Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ildə Azərbaycan keçmiş SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkcağan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsələn vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərətfərəli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail oldu. İqtisadiyyatı inkişaf etdirmək üçün böyük işlər görüldü. Milli kadrların hazırlanması və yerləşdirilməsi, mənəvi cəhətdən təmiz, istedadlı kadrların vəzifədə irəli çəkilməsi xüsusi diqqətdə saxlanılır, eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılırdı. Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevın birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərkən, güclü iqtisadi potensial yaradıldı, milli kadrlar mühüm dövlət vəzifələrinə yerləşdirilərək, idarəçilikdə onları polu genişləndirildi. Bununla da, xalqımızda özünə inam artıb, milli özünüdərk prosesi gücləndi. Ən başlıcası isə gələcək müstəqillik üçün möhkəm baza yaradıldı.



**Əminliklə demək olar ki, tarix boyu baş vermiş təbii fəlakətlərin, müharibələrin heç biri indiki yeni koronavirus pandemiyası qədər geniş miqyas almamış, bu dərəcədə qlobal iqtisadi və sosial sarsıntılara gətirib çıxarmamışdır. Dünyanın ən inkişaf etmiş ölkələri bu bəlanın qarşısında aciz qalıblar. Azərbaycanda pandemiyanın ilk günlərindən ölkəmizin Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında çəvik və zəruri qabaqcıl tədbirlər görüldü, nəticədə kütləvi yoluxma hallarının qarşısı alındı. Bir çox inkişaf etmiş xarici ölkələrdəki acınacaqlı mənzərəni gördükcə istər-istəməz sual yaranır: Azərbaycanda bu sahədə əldə olunan müsbət nəticələr nə ilə bağlıdır?**

Təsədüfi deyildi ki, Sovet İttifaqı dağılanda Azərbaycan iqtisadi cəhətdən özünü təmin edə bilən 3 müttəfiq respublikadan biri idi. Bütün bunlar Heydər Əliyevın Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin bir qisimidir. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çətin bir vəziyyət yaranmışdı. Bir tərəfdən Ermənistan torpaqlarımızın müəyyən hissəsini işğal etmişdi, xarici müdaxilə getdikcə güclənirdi, digər tərəfdən, AXC-Müsavat hakimiyyətinin diləntan idarəçiliyi sayəsində daxili qarşıdurma vətəndaş müharibəsi həddinə çatmışdı. Müstəqilliyimiz itirilmək ərəfəsində idi. Azərbaycanı real parçalanmaq təhlükəsi gözləyirdi. Belə bir çıxılmaz vəziyyətdə xalq öz əsil liderinə üz tutdu. Heydər Əliyev xalqın missiyasını yerinə yetirərək, Azərbaycanı kaos və anarxiyadan qurtardı, demokratik dövlətin möhkəm təməlini qoydu. Böyük səylər bahasına ölkədə siyasi sabitlik yaradıldı. Bu da öz növbəsində hərətfərəli demokratik islahatlar aparılmasına əlverişli şərait yaradırdı.

1995-ci ildə ölkə Konstitusiyası qəbul olundu. Dövlət əmlakının özəlləndirilməsinə və torpaq islahatına start verildi. Siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsinə başlanıldı. Bu sırada şübhəsiz ki, hüquqi islahatlar mühüm yer tuturdu. Hüquqi dövlət quruculuğuna, insan

hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirən Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin də inkişafı, hüquqi dövletdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atıldı, funksiyaları genişləndirildi. Eyni zamanda, ədalət mühakiməsi yenidən qurularaq, üçpilləli məhkəmə sistemi yaradıldı, mütərəqqi qanunlar qəbul edildi, ölkəmizdə ilk dəfə olaraq hakimlərin seçkisi test və şifahi söhbət yolu ilə keçirildi. Hakim korpusunun tərkibi əsasən gətirdikə gücləndirildi, digər tərəfdən, məsuliyyəti gücləndirildi, həmçinin onların sosial problemlərinin həlli, iş şəraitinin yaxşılaşdırılması, məhkəmələrin maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi üzrə mühüm addımlar atıldı.

2003-cü ildən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyevın qurub yaratdığı müstəqil Azərbaycan dövlətini inamla irəli aparın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin tərəqqisinə, xalqımızın rifahına hesablanmış hərətfərəli islahatlar uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalq-iqtidar birliyini daha da gücləndirir. Ötən dövrdə dövlət başçısı

# Əldə olunan uğurlar ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir

ölkəmizin məhkəmə korpusunun 70 faizdən çoxu yeni nəsillə hakimlərlə təzələndi. Bu sahədə Azərbaycanın müsbət təcrübəsini öyrənən Avropa Şurası və Avropa İttifaqı onu yaxşı praktikalardan maraqlı model kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnməyi tövsiyə etdi.

Dövlət başçısı həyata keçirdiyi islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı innovativ addım atdı – “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoydu. Yeni sistem insanlara məhkəməyə gəlmədən, elektron formada müraciət etmək, proses barədə məlumatları elektron daşıyıcıla dərhal almaq, habelə məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, proses iştirakçıları üçün məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olmaq imkanı yaradırdı. Artıq məhkəmələrdə elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və “Elektron-bildiriş” informasiya proqramları, proseslərin elektron qeydiyyatı sistemi tətbiq olunur.

Ötən dövrdə həmçinin, məhkəmələrdə iş şəraiti müasir tələblərə uyğunlaşdırıldı, dövlət başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verildi.

Məhkəmə-hüquq sistemində islahatlar 2019-cu ildə müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçdi. Belə ki, möhtərəm Prezidentimiz ötən il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın aidiiyyəti qurumlarla birgə tətbiq edilən icrasına başlanaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldü.

İk növbədə, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi

və cinayətlərin dekriminalaşdırılması, məhkəmə qərarlarının icrası üçün məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən alternativ – özəl ekspertizanın tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla onlarla normativ aktın layihəsi işlənilib hazırlandı. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ədliyyə və məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan bir sıra yeni qanunlar qəbul edildi.

Yeni regional kommersiya və inzibati məhkəmələr yaradılaraq, bu ilin yanvarından fəaliyyətə başladı. Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirildi, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırıldı.

Yeni qanunvericiliyə əsasən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi “Məhkəmələr və hakimlər haqqında” Qanunda birbaşa təsbit edildi.

Dəyişikliklər nəticəsində ölkəmizdə ilk dəfə tətbiq edilən özəl ekspertiza institutu bütün fiziki və ya hüquqi şəxslərə, həmən şəxslərin vəkili və nümayəndələrinə imkan verəcək ki, onlar özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etsinlər.

Fərmanın icrası çərçivəsində, həmçinin, icra sahəsində fəaliyyət tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Macəlləsinin layihəsi işlənilib hazırlandı. “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə konkret addımlar atıldı. İcraın alternativ mexanizmləri, o cümlədən özəl icra institutu ilə bağlı müvafiq hazırlıq işləri görüldü.

Dövlət başçısı tərəfindən hakimlərin sayı mövcud korpusun üçdə biri qədər - 200 vahid artırıldı. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu prosesdə çeviklik artırıldı. İmtahanların müasir texnologiyalarla tətbiq edilməklə keçirilməsi, hər bir namizədin suallar kompüter vasitəsilə, fərdi qaydada cavablandırılması və nəticələrin

dərhal elan olunması təsbit edildi. Hazırda hakimiyyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alaraq sənədlərinin təqdim etmiş namizədlərlə qeyd olunan üsullarla test və yazılı imtahanlar keçirilir.

Bununla yanaşı, cari ildən qanunvericiliyə edilmiş dəyişikliklərə əlaqədar kommersiya işlər üzrə icraatın yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılış təminatı edildi. Əhaliyə yeni elektron və mobil xidmətlər təqdim olunaraq, məhkəmə qərarlarının icrası ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və itirəddə işləyən digər orqanlarla birgə əməkdaşlıqda borcu və digər ödənişləri onlayn qaydada həyata keçirilməsi imkanı yaradıldı. Həmçinin, vətəndaşlara yeni nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarəmələrin elektron qaydada təsdiq edilməsi xidməti istifadəyə verildi.

Məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştirak etməyə və s. imkan verən “Mobil məhkəmə” program təminatı işlənilib hazırlandı və istifadəyə verildi. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, yaradılan “Mobil məhkəmə”nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycanda bu sahədə birincilər sırasındadır.

Göründüyü kimi, həyatın bütün sahələrində, eləcə də, ədliyyə və məhkəmə sisteminə islahatlar dərinləşir, müasir çağırışlara uyğun olaraq hər şey, bütün səylər insan hüquqlarının daha etibarlı qorunmasına, vətəndaşın mənafeyinə xidmətə yönəldilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevın tapşırıqlarına əsasən həyata keçirilən bütün bu islahatlar məhz ulu öndər Heydər Əliyevın siyasi kursunun davamı, onun ideyalarının reallaşmasıdır. İstənilən sahədə qazanılan uğur ümummilli liderimizin əziz xatirəsinə dərin hörmət və ehtiramın real ifadəsidir.

**Xəqani TAĞIYEV,  
Sumqayıt Kommersiya  
Məhkəməsinin sədri**

## Azərbaycandakı xalq-iqtidar birliyi son günlər daha böyük sınaqlardan çıxdı



**Ösələndə, daim xalqdan dəstək görüb və həmişə də ölkə vətəndaşlarına ciddi və səmimi şəkildə minnətdarlıq edib. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olanda da bunu müşahidə etmişik, Baş nazir kimi xalqı arısına çıxanda da, sonralar Prezident kimi andıçmə mərasimlərindəki nitqlərində də. Onun xalqdan gördüyü layiqli dəstəyə ən böyük qiymət verməsinin yalnız iki məqamına toxunmaq istərdim. Birincisi 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonrakı andıçmə mərasimində, ikincisi isə 2020-ci il martın 28-də Bakıda “Yeni klinika”nın açılışında.**

Prezident İlham Əliyev 17 il fərqlə şahidi olduğumuz həmin tədbirlərin hər ikisində arxasında böyük bir qüvvənin – Azərbaycan xalqının dayandığından fəxr etdiyini dilə gətirdi. Birinci məqamda xalq ona səs vermişdi ki, Heydər Əliyev siyasi kursunun ölkəmizdə bəxş etdiyi sabitlik və əmin-amanlıq əbədi olsun. O zaman hər kəs bilirdi ki, İlham Əliyevdən başqa heç kəs Azərbaycanın suverenliyini və müstəqilliyini qoruya bilməyəcək. Seçkilərin nəticəsi məhz həmin arquməntin göstəricisi idi.

2020-ci ilin martında isə vəziyyət tamamilə fərqli idi. Azərbaycandan yüz dəfələrlə güclü olan dövlətlər koronavirusu o qədər də ciddiye almadıqlarına görə onun əlində əsir-yesir olduğu bir zamanda, bütün nəqliyyat və logistika xətlərinin kəsintisi məkanda yerləşən, çoxlarının kiçik ölkə kimi görmək istədiyi Azərbaycan bu dəhşətli kabusa qarşı mübarizədə özünəməxsus layihələr reallaşdırdı. Prezidentin bu istiqamətdə atdığı addımların bilavasitə Azərbaycan xalqına xidmət etdiyini görənlər ölkə əhalisi böyük müstəqilliklə öz liderini dəstəklədilər. Məhz həmin dəstəyə verilən layiqli qiymətləndirməni dövlət başçısından martın 28-də, adı çəkilən klinikanın açılışında eşitdik. Dövlət başçımız əlavə etdi ki, bundan başqa, bizim bəzi dövlət qurumlarının istisnaat zonaları vardır, onlar da bu işə cəlb edildilər: “Yeni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb.

Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdik”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də Prezident kimi növbəti dəfə and içəndə də xalqdan güc aldığı dilə gətirmişdi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalq və Vətənə layəqətlə xidmət edəcəyəm”.

Dövlət başçımız hələ 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalq müraciət edərək demişdi ki, əgər xalq mənə etimad göstərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadıq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Sonra isə fəxr etdi ki, xalq ona inandı, onu dəstəklədi və o da öz növbəsində sözlərinə əməl etdi. Nəticədə son 17 il ərzində Azərbaycanda hərətfərəli inkişaf təmin edilmişdir. Bunun əsas səfəri ondan ibarətdir ki, dövlətimiz ulu öndərin yolu ilə gedir. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Heydər Əliyev siyasi kursunun ölkəmizə bəxş etdiyi nailiyyətlər hamının gözü qabağındadır. Azərbaycan son 17 il ərzində bu yolla gedərək böyük uğurlara imza atdı, xalqımız təhlükəsizlik, sabitlik şəraitində yaşayır. Bu 17 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çoxsaylı təhlükəli

proseslər baş verdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yeni, təhlükəsizlik baxımından son 17 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayır.

Prezident İlham Əliyevın qeyd etdiyi kimi, biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilməmişik, bu gün də qoruyuruq, xalq əmindir ki, bundan sonra da qoruyacağıq. Bu da inkişafımız üçün əsas şəhətdir. Hamı bilir ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Prezident dönə-dönə xatırladı ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir: “Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas

şəhətdir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

Azərbaycan xalqı öz liderini ona görə dəstəkləyir və ona etimad göstərir ki, son 17 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, ölkəmizdə bütün azadlıqlar təmin edilmişdir. Təbii ki, bu faktların cənab dövlət başçımızın öz fikirlərinə istinadən verilməsi daha münasibdir: “Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığına, mətbuat azadlığına, sərbəst toplaşma azadlığına, siyasi fəaliyyət azadlığına təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanı azad edir. Yeni, demokratik inkişafı bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna

gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.

Ekspertlərin fikrincə, Prezident İlham Əliyevın ölkənin bütün əhalisi – bu, çox mühüm məqamdır, bütün soydaşlarımız yox, məhz ölkənin bütün vətəndaşları –tərəfindən dəstəklənməsinin çox dərin əsasları vardır. Belə ki, Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və dövlətimiz son illər ərzində bunu dünyaya nümayiş etdirib. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Dünyada cərəyan edən islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə də Azərbaycan rəhbərliyi çalışır ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamaqdadır. Eyni zamanda, biz öz milli – mənəvi dəyərlərimizə sadıq, buna bağlılıq və təsədüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanında “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur.

Xalq öz iqtidarına ona görə arxa, dayaqlarını ki, Azərbaycan dövləti son 17 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atmışdır. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Dünya birliyi tərəfindən rəsmi Bakıya böyük rəğbət, dəstək var, xalq bunu hiss edir və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar

bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin müttəf əksəriyyəti bizi dəstəkləyir.

Geridə qalan illər ərzində, ölkəmiz Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilməmiş, Ermənistanın işğalçı siyasətini ifşa etməmişdir. Ona nail ola bilməmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. Dövlət başçımız bütün beynəlxalq tribunalardan deyir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münasibətin həlli üçün əsas bazadır, hüquqi bazadır: “Dünyaya bir daha sübut edə bilməmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbisi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ” heç kim tanımır və əminəm ki, tanımayacaq”.

Sonda, xalqın öz iqtidarına olan inam və etimadının əsas səbəblərindən birini də dövlət başçımızın nitqindən seçdiyimiz sətillə dilə gətirmək istəyirik: “Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir”.

**İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti”**